

# ... dünya nə gözəl ...

(Şair Musa Yaquba açıq məktub)

*"Musa Yaqub - şeirimizin Səttar Bəhlulzadəsi,  
Sərrast Bəhlulzadəsi, Əttar Bəhlulzadəsi".  
(Qabil)*

Çox hörmətli Musa müəllim. Həm həyatda, həm də poeziyamızda palidlaşan, nağıllaşan vaxtında mən, yaradıcılığınızın pərəstişkarı, kiçik bir soydaşınız ürəyimdəki sözləri nağılvəri şəkildə sizə çatdırmaq istəyirəm.

Ucqar bir kənddə dünyaya göz açmışam. Bu kənd ucalıq, təmizlik, saflıq rəmzi olan bir yaylada yerləşir. Buradan uzaq ənginliklərə baxanda daim başı qarlı, zirvələri göylərə meydan oxuyan, əlyetməz, ünyetməz, quşqonmaz uca Qafqaz dağları, aşağı boylananda qarşıda halal süfrə kimi açılan bərəkətli Şirvan düzünün intəhasızlığı canlanır. Bir sözlə, doğma Vətənin cənnət bir guşəsi. Siz demiş:

*Harda bu saydığım, gözəllik olsa,  
Orda Azərbaycan torpağı vardır.*

Hələ müasir maşınların yaxşıca ayaq açmadığı bu kənddə insanların qəlbində ümid çırağı yandıran, zehnində bilik nuru çılçılın, ürəklərə şirin duygular toxumu səpən bir məbədgah - məktəb binası vardi. Bu məktəbdə elm yoluna çıraq tutan ziyanlılar vardi, həm də hər kəsin böyük ümidi lə üz tutduğu kitabxana vardi.

Bir də lap həyət qapısının önündəcə düzəldilmiş skamyada oturub abunə olub-olmamağın fərqi nə varmadan kimə gəldi qəzet, jurnal paylayan (bir azca gec gəlsəydin, qəzet almaqdan məhrum olardın) poçtalyon Zaman dayı vardi bu kənddə. Mən də hər gün qəzet almaq üçün Zaman dayının qapısının ağızını kəsdirərdim. Mənim üçün sanki dünyaya pəncərə Zaman dayının vaxtilə qara olub, sonradan rəngi solub-bozarmış çantasından açıladı. Aldığım qəzet və jurnalları bir nəfəsə oxuyar, təzə-tər məlumatlar əldə edər, yeni yaradıcılıq nümunələri ilə tanış olardım. Etiraf edim ki, bu nümunələrin heç də hamısı insan qəlbinə dərin nüfuz etmirdi.

Və günlərin bir günü rayon qəzetinin səhifələrində balaca, bapbalaca cəmi dörd misradan ibarət bir şeir oxudum:



*Bəlkə də borcundan çıxmadım, Vətən,  
Ömür bahar deyil, bir də qayıtsın.  
Ölsəm də, qoynunda qoy ölüm ki mən.  
Çürüyüm, bir ovuc torpağın artsın!*

Nəhəng bir fikrin sadə fəlsəfi yozumu məni ovşunladı. Bu mövzuda çox oxumuş, şeir əzbərləmiş, nəğmə züzmə etmişdim. Nizaminin "Bərdənin tərifi", Füzulinin "Vətənimdir", M.Arazın "Vətən mənə oğul desə..." və nələri, nələri xatırladım.

Hətta sizin "Altmışincilar" nəslindən olan Cəmal Yusifzadənin 30 il əvvəl yazdığı orijinal fikri də indi yadına saldım:

*Qurx bahar adlamışam  
Ömrə-günə min bərəkət.  
İcimdə daş, Gözümdə yaş:  
Gedirəm torpaq olmağa.*

Bəli, Vətən haqqında nəğmələrin hərəsi qəlbimi bir cür duyğulandırmış, doğma elə, obaya, təbiətə məhəbbətlə süsləndirmiş, uca dağa döndəmişdi. Lakin onların içərisindən bu bir bəndlik şeir qədər ürəyimə nüfuz edən, əbədilik məskən salan olmamışdı. Bir andaca insana məxsus ən ali duygu-

lar, həyat, yaşayış-yaratmaq arzusu qaynadı qəlbimdə. İnsan olmayımla, belə böyük ideallar, nəcib duyğular daşlığıma görə fəxr etdim. Elə bu anda -ca başqa bir şairin başqa məqsədlə yazdığı şeir yadına düşdü: (şairin dediyi fikirləri deyil, qəlbimdəki sevinc və fərəhi bəyan etmək üçün)

***Qalxıb Şah dağına söz istayıram***

***Çatsın hay-harayım dinləyənlərə...***

Görəsən, bu nə ilə bağlı idi? Biz eyni bölgənin müxtəlif guşələrində dünyaya göz açmışıq. Ayrı-ayrı vaxtlarda: siz analığın ən müqəddəs duyğularının təmsilçisi olan anamın həyata gəldiyi illərdə, mən isə çox sonralar.

Siz həyatın, dünyanın qarışıq illərində-insanın insana yağı kəsildiyi, düşünən beyinlərin torpaq olduğu 37-ci illər repressiyasının (bəlkə də, həmin müqəddəslərdən birinin sənən ruhu sizə keçib), bəşər cəmiyyətinin görünməmiş fəlakətlərə düşər edən alman faşizmi ilə müharibə illərinin, müharibədən sonrakı dövrün - yaraların acısının təzə-təzə qaysaq bağladığı günlərin ağrı-acısını yaşamışınız.

Mən isə nisbətən sakit illərin, qocaların təbirincə desək: "müharibə görməyən bəxtəvərlər" nəslinin nümayəndəsiyəm. (Hərçənd sonralar bu sözlərin bədəlini beşqat ödəməli olduğum)

Siz müqəddəs Babadağın bir addımlığında, Canalının ətəyində, meşələr və dağlar qoynunda, tarixlər şahidi Goyçay çayının sahilində, dünyanın 1001 gözəlliyinin simvolu olan bir torpaqda, bu gün hər bir poeziyasevərin təvəccöh nöqtəsi olan Buynuzda, müdrik atanızın son vəsiyyətini etdiyi və bu gün fəxrlə, qururla vəsf etdiyiniz bir məkan-də dünyaya gəlmisiniz:

***Atam son sözündə demişdi mənə,***

***Dünyanı bu yerdən baxanda sevim.***

Yer var

***Himalaydan görünməz mənə,***

***Ən dərin dərədən görünər evim.***

Mən isə bunlardan uzaqda - Azərbaycan torpağının başqa gözəlliyyi ilə seçilən aran bölgəsinə bitişik olan bir kənddə həyata göz açmışam.

Siz bu gözəlliyə - qoynu məxmər meşəli Canalıya, palid vüqarına, böyürtkən koluna, ayna bulaqlara, zümrüt çəmənlərə daha yaxın idiniz, onların nəfəsini daha yaxından duyurdunuz. (Hərçənd bu duyğular hər adama nəsib olmur. Yadıma Səməd Vurğunla bağlı bir rəvayət düşdü: Şöhrət zirvəsində qanad çaldığı illərdə şairin oxularla görüşü keçirilmiş. Birinci sırada həyat yoldaşı ilə oturan və gənclik illərindəki bir çox şeirlərinin qəhrəmanı olan

Dürərə ayağa qalxıb deyir ki, çox qürrələnmə, səni şair edən mən olmuşam. S. Vurğun da gülə-gülə:

- Bu doğrudursa, yanındakı ... da şair edəydin də, - deyərək tutarlı bir cavab verir).

Bu ülvilikdən, bu gözəllikdən, bu saflıqdan al-liğiniz təəssüratlar şeirə, şərqiyyə dönür, doğma Vətən torpağına yapılır, Babadağın məlhəm mehi-nə, Goyçayın zülməsinə, bülbüllerin xoş avazına qoşular və ucqar bir kəndə ərməğan gətirdi.

Biz uşaqlar hələlik saflığın bol olduğu mühitdə bu insanlıq, gözəllik şərqiyyərinin işığında böyüyür, insanı duyğuları qəlbimizə həkk edirdik.

Ürəyimizdəki nisgilli hissələrin tərcüməni idi sizin poeziyanız. Bu mənada böyük alman şairi İ.Hötənin fikirlərini xatırlamaq yerinə düşər: "Poeziya dərdin anasıdır, hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək poemadır".

Bəli, lap uşaqlıqdan sizin yaradıcılığınızı izləyir, ürəyimdən keçənləri zaman-zaman sizə çatdırmaq istəyirdim. Hətta orta məktəbdə oxuyarkən düşüncələrimi rayon qəzetiñə yolladım. Çap elə-mədilər. Yəqin düşünüb'lər ki, bu fikirlər uşaq-muşaq işi deyil.

Nəhayət, belə bir gözəl fürsət ələ düşdü. Yara-dıcılığınızdan diplom işi yazmalı oldum. Arxivini-zı nəzərdən keçirəndə söhbət əsnasında yüzlərlə oxucu məktubunu köçhaköçdə itirdiyinizi dediniz. Büyüklüyüünüzün, ucalığınızın sübutu: siz kimlər-sə şöhrətpərəstlik xatirinə şair kimi görünmək namənə yazmırınsınız. Bütün bunlar minlərin, milyon-ların ürəyini təlatümə gətirən ülvi, bəşəri hissələrin ifadəsidir.

Onları kimdənsə qorumaq heç ağliniza da gəlmir: axı özünü özündən necə və niyə qoruyasan?!

Qərara gəldim ki, sizə demək istədiklərimi mətbuat vasitəsilə göndərim. Axı necə inanasa ki, müdrik ruhunuz hansı küləyinsə xoş rayihəsinə qarışib uzaqlara pərvazlananda, hansı dağınsa ucalıq sehri ilə sərhədləri aşanda, ənginliklərə uçanda onu da itirməyəsiniz.

Hörmətli Musa müəllim. Mən bir oxucu kimi fikirlərimi ifadə etmək istəyirəm. Bu, dəryada damlaya bənzəyir. (Lakin dərya da damlalardan ibarətdir.) Dediklərim kimin üçünsə bəsit görünə bilər. Axı bu bir oxucu sözüdür. Buna görə həm sizdən, həm də oxuculardan üzr istəyirəm.

Bəli, bir həqiqət məlumdur ki, Azərbaycan xalqını şair xalq adlandırlar. Çünkü əli qələm tutan hər kəs özünün cızma-qarasını - şeirini yazar. Lakin

bu "cızma-qara" sahiblərinin heç də hamısı şair ola bilmir. Siz də qəlbinizdə vulkan kimi püşkürəcək böyük duyğuların ilk lavasını - ilk şeirinizi təbii hadisə kimi xatırlayırsınız.

Sabir adlı sinif yoldaşınızın uşaqları başına yığıb şeir oxumasını, bunun təsiri ilə "Koroğlunun qocalığı"nın, "Qıratın tərifi"ni özünüz bildiyiniz şəkildə nəzmə çəkməsini danışırsınız.

Yadına Məmməd Arazin şeir yazma əhvalatı düşdü: "Doqquzuncu sinifdə dostlarımdan kiminsə qoltuğunda iri bir kitab gördüm. Maraqlandım - Səməd Vurğunun "İstiqlal təranəsi" idi. Alıb baxdım. Ortadan açdım. Gözünə ilk dəyən "Dilcan dərəsi" şeiri oldu. Bu misra məni elə tutdu, elə tutdu ki: Yenə səni gördüm, Dilcan dərəsi! "...Elə bil bundan sonra milyon illərlə beləcə duran lal-dinməz dağları, dərələri gözüm gördü...!"

Şeir yazmağa başlamaqda bir oxşarlıq var hər ikinizdə. Lakin heç də hər kəsin qəlbində "qığıl-cımdan alov törəmir". Ürəyində ali duyğular, nəcib hissələr yaşıdanların şakəridir bu.

Göyçay Pedaqoji Məktəbində oxuyarkən "Qalibiyət bayrağı", doğma kəndə qayıtdıqdan sonra rayon qəzeti səhifələri qəlbiniz və oxucu arasında mənəvəi körpü oldu.

Artıq 1959-cu ildə böyük sənətkarların nəzərdiqqətini cəlb edən ilk poemanız - "İki qəlb, iki dünya" "Azərbaycan gəncləri" qəzətində dərc olundu. Məmməd Rahim kimi bir sənətkar sizə uğurlu yol arzuladı.

Sonralar sizin imzanızı həm yerli, həm də respublika mətbuatında - "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Sovet kəndi", "Komunist" qəzətlərində, "Azərbaycan" jurnalında tanrıyır və gözləyirdilər.

Nəhayət, qəzet və jurnal səhifələrində sətir-sətir oxunan şeirləriniz daha böyük oxucu kütləsi ilə görüşə gəldi: 1966-cı ildə ilk kitabınız - "Yarpaqlar oxuyur" çap olundu.

Artıq sizi fərqli bir şair kimi tanıdlar: İlk əvvəl "təbiət şairi" adlandırdılar. Nəyi pisdir ki?! "Dərdimi dağlara, daşlara yazdım," deyiblər müdrik baba-larımız.

Lakin mən yaradıcılığımıza məhdudiyyət qoyulması ilə razılaşmiram. Bəli, coxları kimi siz də təbiəti düzgün qiymətləndirirsınız. Biz təbiətə də ana deyirik. Ona görə ki, anadan sonra ikinci həyatı təbiət bəxş edib bizə. İnsan ondan həm maddi, həm mənəvəi qida alıb, ucalıq tapıb. Təbiət insan övladının varı, dövləti, gücüdür.

Siz də gözəl məkanda - təbiət qoynunda həyata göz açmışınız. Səhərlər Babadağın məlhəm mehi saçınızı darayıb, sinəsi məxmər meşəli Canalı dağının ucalığı qəlbinizi qürurlandırıb. Bülbüllerin xoş avazını dinləyib, ayaqlarınızı səhər şəhər ilə yuyub günəşin al şəfəqləri ilə qurutmuş, tarixlər şahidi Göyçayın şirin zülmətindən ilə yuxuya getmişsiniz.

Təbiətin min bir çaları çoxlarının qəlbini gözəl hissələr doldurub. Lakin heç də bütün bəşər əvladı əvəzsiz xəzinədən lazımlıca bəhrələnməyib. Bu sahədə həssas ürək sahibləri olan siz şairlərə qibtə edilə bilər. "Təbiət şairi" təyini verilən Hüseyn Arif, Məmməd Aslan da bu sirli-sehirlə səsi dinləyib, özlərinə məxsus şəkildə onu ifadə etməyə çalışıblar. Amma etiraf edək ki, təbiətə Musa Yaqub münasibəti, Musa Yaqub baxışı tamam fərqlidir. Belə müdrikcəsinə, filosofcasına, insan mənafeyi prizmasından özünəməxsus şəkildə qiymətləndirmək - bu, "Musa Yaqub təbiətşünaslığı" deməkdir.

Bu fikrin təsdiqini məcazi deyil, həqiqi mənada sizin yaradıcılığınızda gördük. Kimsə "rahatca oturub mənzilində" (B.Vahabzadə) yazır. Siz isə ürək sözlərinizi sal daşlara, böyürtkən yarpağına, palid qozasına, dağdağan ağacına, ayna bulaqlara yazarısınız. Şeirləriniz təbiətin fotosu deyil. Heç gözəlmirsiniz də, təmənna ummursunuz da ki, onlar şeir adlansın. Qorumağa da çalışırsınız. Təbiət özü onları şeirləşdirir, nəğmələşdirir (Onlar elə hazır nəğmədir, çünkü bəstəkarı təbiətdir), zülmələşdirir və bununla da minlərin, milyonların üzərinə yol tapır, beyinlərə həkk olunur, gözəlliyyi ilə ürəkləri ehtizaza getirir.

Bəli, təbiət onu istəməyənə minnət qoymadığı kimi, siz də şeirlərinizin oxunması üçün kimdənsə təmənna ummursunuz.

Başqa bir tərəfdən dahi söz allahlarının mötəbər fikirləri yada düşür. "Sən ey fələklər qədər uca, dəyərli insan" - deyən dahi Nizami "Sirlər xəzinəsi" poemasında "Adəmin yaradılması haqqında" adlanan birinci məqalətdə Qurandan, Peyğəmbərin hədislərindən və başqa mötəbər dini qaynaqlardan istifadə yolu ilə insanı Tanrıının ancaq xeyir işlər, xoş əməllər üçün yaratdığını və insanın bunu heç vaxt unutmamasını tövsiyə edir.

"İnsan yoxdur, dünyanın da mənası yoxdur, dünyanın gözəlliklərini yalnız insan dərk edib lazımlıca qiymətləndirir", - deyən Nəsimi də bu fikrin ortağıdır.

Zaman-zaman bir həqiqəti dərk edib təbiətə bu

mövqedən yanaşan əsl şairlər bir-birindən qiymətli fikirlər irəli sürmüslər: çəmənin çicəkləri gözəlin yanağından qızarmışdır, sərv ucalığı, palid vüqarı, dağ əzəməti insandan almışdır, bulaq ona görə sevimlidir ki, gecə-gündüz onun başına nazənin sənəmlər dolanır, aşiqin sinəsində göydəki ulduzlar qədər naz-qəmzənin oxu var, bu büti-zibani hətta gül ləçəyinin sayəsi də incidə bilər və s.

Bu bənzətmələri istənilən qədər sadalamaq olar. "Şeirinə, sözünə oxşayan Musa Yaqub"da (S.Rüstəmxanlı) isə kiminsə fikrinin təkrarı yoxdur: özü kimi təmkinli, ağlamaqdan, sislamaqdan, boş hay-küçüllükdən uzaq poeziya. "Olduğu kimi görünən, göründüyü kimi olan" (C.Rumi) Musa Yaqub. Təbiətə baxışı ayrı, bənzərsiz olan Musa Yaqub.

Etiraf edək ki, kənddə böyüyənlərin bir çoxu ən adı bitkilərin adını bilmir. Ayaq altında qalan bu dünya nemətlərindən xəbərsizdir. Sizin isə təbiətə bələdliyiniz hamını heyran qoyur. Siz nəinki hər gülü, çiçəyi öz adı ilə tanıyır, onların müalicəvi əhəmiyyətini bilir, hətta romantik "düşüncələrindən" də xəbərdarsınız. Əgər siz təbiəti estetik zövq xatırına təqlid edib vəsf etsəydiniz bu, adı bir şeir, adı bir uşaq marağı olardı. Həmin fikirləri düşünələrinizin fəlsəfi süzgəcindən keçirəndə isə aləm başqalaşır. Axı cəmiyyətə yol təbiətdən başlanır. Bu, bizim poeziyamızın əzəli və əbədi çağırışlarından biridir: insanı saflığa, şəffaflığa, şərə qarşı mübarizəyə səsləmək. Bu yolda bir çox sənətkarlarımı kimi "qərəzsiz xeyirxahlıq" (B.Vahabzadə) nümunəsi, təbiətin ən gözəl sifətlərini - saflığı, xeyirxahlığı, təbiiliyi insanda axtaran Musa Yaqub cismən də, mənən də saf etalonudur. Təkcə bir şeiriniz - "Yarpaqlar oxuyur" kifayət edir ki, bu həqiqət öz təsdiqini tapsın. Burada hər şey saf insan mənəviyyatı ilə bağlı olduğu kimi, sizin (eyni zamanda hər bir oxucunun) vətənpərvərlik duyğularının tərcümənیدir.

Və təbiətə bu şəkildə şərqi demək yalnız Musa Yaqubun ağlına gələrdi:

*Yarpaqlar bir cürə danışır, dinir.  
Gəzsən bu dünyanın hər diyarını;  
Bizim yarpaqlara fikir verin bir  
Oxuyur azəri mahnilarını.*

Bu bəs deyilmiş kimi, mahniların "izahı" da var: qərənfilin yuxusu, bənövşənin qoxusu da nəğmədir. Daşlar canı var kimi dilə gəlir, tər otlar tarın simi kimi köklənib: küləyin bir mizrabına bənddir, oxuyacaqdır. Çinar "Koroğlu" cəngisini oxuyur,

çöl-çəmən musiqi dilində dinir. Qovaqlar muğamat üstündə ötür, yalqız yasəmən "Sənsiz"i oxuyur. Sanki torpaq musiqi məclisi düzəldib. Məclis isə elə bil, Üzeyirin getdiyi gündən torpağa nəgmə öyrətməsi ilə bağlıdır.

Kitabdakı hər şeir bəndində bir "dastan" yatır. Lakin onlardan biri nəzər-diqqəti çox cəlb edir. Həmin şeir təkcə məzmunca deyil, sənətkarlıq baxımından da gözəldir, təkrarolunmazdır. Yadıma sevimli şairimiz B.Vahabzadənin ürəkləri riqqətə gətirən sözləri düşdü: "Talıstan" poemasında elə bil təbiət özü oxuyur, özü danışır. Azərbaycan təbiətinin gözəllilikləri, onun əlvan mənzərələri, dağları, çayları dilə gəlir... "Talıstan" poeması Azərbaycan təbiətinin səslərdə deyil, sözlərdəki nəğməsidir".

Sizin bu şeirinizdə də bütün Azərbaycan təbiəti nəğmə "oxuyur". Hər misranın əvvəlində təkrar olunan anafora (burda) nəinki şeirə ağırlıq gətirir, əksinə, təbiət gözəlliliklərinin bənzərsizliyini ifadə etməklə bərabər, Azərbaycana olan böyük, ölməz və təkrarolunmaz məhəbbətin ifadəsidir:

*Burda hər meşənin min cür ağacı,  
Burda hər ağacın yamyaşıl tacı.  
Burda hər tac üstə sarmaşıq saçı,  
Hər saçın küləkdən darağı vardır.*

Vətənə təbiət gözü ilə belə vurulmaq əsl qəhrəmanlıq deyilmi!?

Bəli, qəlbinizdə insanlığa xas olan ən ali bir hiss-məhəbbət vardi. Elə bu məhəbbətin işığında 1970-ci ildə "Bu məhəbbət yaşadı məni" adlı ikinci kitabınız çap olundu. Cox şeydən: dağların gecələr qəribə olmasından, Qara dənizin ülviyətindən, Nazim həsrətindən, payız duyğuları ilə bağlı fəlsəfi düşüncələrimizdən, ilk dəfə ata olmaq sevincindən, tarixlər şahidi Cavanşir qalasından, Cakondaya heyrətinizdən, Əli Kərim həsrətindən, gözəllik ünvani Hacıkənddən, 416-cı Taqanroq diviziyasının igid döyüşçüsü Vahab Osmanovun məktublarından və sairdən yazıldınız. Özünüzə məxsus şəkildə, öz fəlsəfi prizmanızdan heç kəsə bənzəmədən yazıldınız. Lakin bütün bunların fövqündə bir şeir vardi o kitabda: "Ana ömrü".

Dünya binə olandan bəşəriyyətin beşiyi başında durub onu yırğalamiş ülvi, müqəddəs varlıq haqqında kimlər söz deməmişdir?! Olanlardan sonra insan qəlbinə bu qədər nüfuz edən söz demək olardı? Deməli, olardı! Və siz bacardınız. Başqa əsərlərinizdə olduğu kimi, "Altmışincilar" üçün səciyyəvi, o cümlədən sizin poeziyanızın canı olan

bənzərsiz bədii təsvir və ifadə vasitələri ilə bu müqəddəs varlığın obrazını yarada bildiniz:

*Ana ömrü - bir laylanın diliylə,*

*Sənə yanmış, mənə yanmış bir ömür.*

*Ana ömrü - körpəsinin əliylə*

*Yuxuları oğurlanmış bir ömür.*

Yaşımız üstə yaş artır, biz böyükür, sizin qələminiz isə püxtələşir, müdrikləşirdi. Artıq mötəbər bir təşkilatın - Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildiniz.

İlhamlı qələminiz isə dayanmaq bilmirdi. Elə hey yazar, yazırı... Durna qatarı kimi, "Karvan" kimi kitablarınız səf-səf düzüldü: "Mənim kainatım" (1973), "Üzü bəri baxan dağlar" (1977), "Yaxşı ki sən varsan" (1979), "Bir sim üstə" (1983), "İki qələbin işığı" (1985), "Mənim sevgi taleyim" (1988), "Ürəyimdə yerin qaldı" (1992), "Nanə yarpağı" (1996), "Payızdan yaza yol varmı" (1999), "Ruhumla söhbət" (2004), "Bu dünyanın qara daşı göyərməz" (2007), "Dövrün dəyirməni" (2012)...

Bu kitabların məziyyəti haqqında danışmaq bir məktuba sıgmaz. Qalaq-qalaq tədqiqat əsərləri yazılsın ki, onların mənaları açılsın.

Və mən: "Hər cəməndən bir çiçək", - deyərək ürəyimdəki bəzi söhbətləri davam etmək, bəzi mətləbləri açmaq isteyirəm.

Kənddə müəllim idiniz. Müəyyən biganəliklər, ədəbi aləmdən, dostlardan uzaq idiniz. İstəyirdiniz ki, gedəsiniz, daha çox yazış-yaradasınız. Buynuzdan Bakıya köç oldu. "Azərbaycan" jurnalına şobə müdürü təyin etdilər. Sizə hər işdə kömək edən dostlar daima tapıldı. İlk baxışda taleyinizdən razı idiniz. Ancaq təbiətin bir parçası olan ürəyiniz bunulla razılışdırımı? Əgər razılışdırısa, niyə hər daşdan, kəsəkdən, güldən, çiçəkdən, Yelligədikdən, Canalı dağından, Şaxşaxa bulağından, Zarat çalasından-bir sözlə, qəlbinizə yazılın hər şeydən üzr isteyirdiniz:

*Ay ana torpağım*

*Yamacım, dağım,*

*Özün qal salamat,*

*bağışla məni.*

*...Tutdun ətəyimdən böyürtkən kolum*

*Yox, qala bilmərəm, bağışla məni!*

Yadıma yenə ana yurdun başqa bir vətənpərvər şairi, M.Araz, onun ana yurda məhəbbətinin ifadəsi olan "Salamat qal" şeiri düşdü:

*Ey dəvə yal, düşdüm daha belindən,*

*Ovsar, çıxdın daha əlimdən,*

*Balam çiçək bir də öpüm telindən*

*Salamat qal,*

*Salamat!*

Qəlbinizi az qala sizin qədər duyan yenə də şair dostlarınız oldu. Ana yurdun söz yükünü ciyinlərində daşıyanlar dözmədilər:

"Şair, qayalara, dağlara söykən" - Məmməd Araz nidası idi bu.

S.Rüstəm qaşlarını çatıb sual etdi:

*Qələm dostum, dağları*

*Kimə tapşırıb gəldin?*

*Büllur buz bulaqları*

*Kimə tapşırıb gəldin?*

Şair dostunuz Z.Yaqubun aşağıdakı misraları sanki bu münasibətlə yazılmışdı və bir uşağa nəsihət edirmiş kimi, qoyub getdiyin gözəllikləri yadınıza salıb ürəyinizi kövrəltmək istəyirdi:

Dağ çeşməsi istərəm, dodağından öpməyə,

*Dağ yağışı istərəm, ürəyimə səpməyə,*

*Dağ zirvəsi istərəm, qanadlanıb süzməyə,*

*Dağ yolları istərəm, sinəsində gəzməyə.*

*Dağ çeşməsi istərəm, ətiriyələ məst olmağa,*

*Dağ qartalı istərəm, könlümcə dəst olmağa.*

*Dağları səsləməkdan dilimdə dağ bitdi, dağ.*

*Dağsız dağlar oğluna çətin olur yaşamaq!*

*Bu şeirlər bir bəhanə oldu.*

(Onu da deyim ki, tekçə bir şeirinə 80-dən çox nəzirə yazmaq sizə qismət olub). Təbiətlə bahəm döyünen qəlbiniz bu ayrılığa, bu təlatümlərə dözmədi. Ürəyinizin ardınca yenidən bu torpağa döndünüz. Qəzet redaktoru oldunuz. İşə başlamazdan əvvəl Buynuza baş çəkməyi qərara aldiniz. Axı vaxtilə Soyuqbulağın yanında tərəzinizi qoyub şeir yazırınz. Vərəqiniz qurtaranda palid yarpağına, böyükən koluna, çobanyastığı çiçəyinə yazır, tərəzinin bir gözünə atırdınız. Axırdı o qədər yazdırınız ki, tərəzinin bir gözü ağırlığa tab gətirmədi, yuxarı qalxdı. Tərəzinin o bir gözünü doldurmağa adam axtarırdınız. Qoç Koroğlu kimi bir Dəmirçioglu həsrətində idiniz. Bakıya gedəndə də belə idi, qayıdanda da. Axırdı səbriniz tükəndi. "Dağ çiçəkləri"ndən gözəl bir dəmət bağlayıb üz tutduınız "Zəhmətkeş" qəzeti redaksiyasına. Özünüz də dağ ətirli şeirlərinizi yazımaqdən bir an da olsun əl çəkmədiniz. İnsafən, pis alınmadı. Xoş rayihəyə yiğişanların sayı gündən-günə artdı. Şeir, sənət həvəskarları böyük inam hissi ilə sizin köməyinizdən yararlandılar, şair oldular. Onların bəziləri indi nəinki vətənimizdə, hətta digər ölkələrdə yaxşı tanınırlar.

Siz nə az, nə çox düz 20 il qəzet redaktoru oldunuz.

1995-2000-ci illərdə Milli Məclisin deputatı oldunuz, xalqı layiqincə təmsil etdiniz. Şərəfli işlər idi. Ancaq hər halda nə qədər poeziya nümunələri "doğulmadı". Sizin şeir yazmaqdan ayrılan anlarınız yadına böyük Şəhriyarin bank hesabdarlığı və bunun da yerə-göyə siğmayan şair xəyalına dar gəlməsi, ruhunu sıxıb-əzməsini əks etdirən "Şeir və hikmət" şeirini saldı:

*...Bu dərdlər mənimdir, düşünsən əgər,*

*Qələm istəyirəm, saygac verirlər.*

*Mənə nə idarə, nə möhür gərək,*

*Söz üstə odlanan bir ömür gərək.*

*Bu aslan könlümü çox incitməyin,*

*Şiri-şifrələrə əsir etməyin...*

*Şeir azadlığım, şeir həyatım,*

*Ömrüm, səadətim, müqəddəratum.*

*Qartalı səmadan ayırmayın siz.*

*Övladı anadan ayırmayın siz...*

İllər ötsə də, bəzi əsərləriniz geciksə də "Bütöv Azərbaycana bütöv bağlı" olan (B.Vahabzadə) ruhunuz dəyişmədi.

Vətən məhəbbətli sevgi şeirlərində də, təbiətə şərqi deyəndə də, haqsızlığa, namərdiliyə, şərə, eybəcərliyə, vəzifə naminə tülkülenənlərə meydan oxuyanda da sözünüz bənzərsizdir.

Müəllim ömrünə:

*Otuz sinifdə var-gəl edibsə,*

*Bəlkə də yol gedib Magellan qədər, - bənzətməsində də,*

*-Gəl məni özünə öyrətmə belə,*

*Əlini əlimə öyrətmə belə,*

*Gözümüz gözünə, öyrətmə belə, - deyən sevgi nəğməsində də,*

*- Bir gözün mən əydim, bir gözünü sən,*

*Niyə naraziyəq bu tərəzidən.*

*Sən çeşmə qurudan, mən ağac kəsən*

*Bir günah sənindir, bir günah mənim, - deyib əxlaqımızı təmizləməyə içinizdə bir inam hissi yaşadanda da, hər an istedadlara paxılılıq hissi ilə bədalaq gelənlərə:*

*Sən ey xain, sən ey paxıl qan qardaşım,*

*Bu quyudan burax məni,*

*Ey xəbərçi quş cələsi, elçi daşım,*

*Bu oyundan burax məni*

*Çixım gedim azadlığa, - deyəndə də,*

*Sən Allah, ona bax. Baş əyə-əyə,*

*Ölür baş sarayda tülkülenməyə,*

*Ölür satılmaqdan, satmaqdan ötrü*

*Ölür bir mənsəbə çatmaqdan ötrü.*

*Bu dovşan adamlar, yovşan adamlar,*

*Bu beli büküklər, üzü dönüklər,*

*Bu ağızı köpüklər yandırır məni.*

*Cəhənnəm əhliyün ocaq püfləyən*

*Bu qarnı körükələr yandırır məni! -*

deyib maskalanmış "tülkülərə" bir tikə haram çörəyi balalarına yedirtmək üçün dondan-dona gitən buqələmənlərə, hətta bu yolda qarşısına çıxan bütün mənəviyyat sədlərini "Uf!" demədən aşan "dağ gövdəli iblislərə" meydan oxuyanda da:

*Xəyanət daşından, höcət daşından,*

*Bir də görəcəyik bostanımız daş.*

*Bu tale önungənə anbarımız daş.*

*Millətə o qədər əyri baxmışq,*

*Bir də görəcəyik gözlərimiz çəş, - yanğısı ilə çırpinanda da məlum olur ki, bu, Musa Yaqub qələmidir və sözüdür. Bu anda yenə Məmməd Araz yada düşür:*

*Tanrım, məni tuş eləmə satqına, tuş:*

*O, milləti şöhrətinə girov qoymuş.*

Bəli, siz saf və təmiz qəlbli, ədalətsizliklə barışmayan, insanlığın fəxr edəcəyi saf və işıqlı mənəviyyatın sahibiniz, Musa müəllim.

Sizin yaradıcılığınızda ən adı şeylər poeziya mövzusuna çevrilir, gözəlləşir, bəşəriləşir, ülviləşir. Bu poeziyada təkcə təbiət dil açıb danışır: Vətənin şanlı tarixi, xalqın ucalığı, qəhrəmanlığı, müdrikliyi poetikləşir, tarixiləşir. Bu, şeir deyil, hazır mahnıdır: təbiət bəstələyib, bənzərsiz tablodur: mahir bir rəssam əli ilə çəkilib.

Siz hamının gördüyü və ya görmək istəmədiyi, ya da yaxşını, yamanı araşdırmağa gücü çatmadığı, poeziya məcrasına sala bilmədiyi məsələlərdən yazardınız. Oxuyanda hamı deyir: Aaaa... nə gözəldir. Bunu mən də bilirəm. "Ancaq hamı bilmir ki, onu yazmaq ürək qanı ilə qidalanmaq deməkdir (Yadına XIV əsrədə yaşamış Əssar Təbrizinin sözləri düşür). Hörmətli Musa müəllim, siz tək deyilsiniz. Düşüncələrinizə ortaqlı olanlar heç də az deyil. Heç də hamı həyatın zərbələrinə eyni dərəcədə cavab verə bilmir. Vaxtilə mənimlə bir otaqda filoloji fakültəni bitirən bir qız işləyirdi. Nəcib, intellektual, həyatda hər şeyi qanun, vicdan tərəzisiylə qiymətləndirən bir xanım idi. O, hər şeyi mütaliyə etdiyi kitablarla, əsərlərlə qiymətləndirir, müqayisə edirdi. Həyatı hadisələrlə kitabdakılar üst-üstə düşməyəndə, uyğun olmayıanda əzablar içində qırıllar, hirslənər, bu haqsızlıqlara üsyan edərdi. Tərs kimi sevdiyi və sevildiyi adam da onun yüksək mənəviyyatını başa düşmədi. Elə bu xüsusiyyətlərinə görə bəziləri (çoxu mənəviyyatca

ondan aşağı idi) onu lağa qoyub gülərdilər. İş elə gətirdi ki, həssas ürəyi bütün bunlara dözə bilmədi (o sizin bütün şeirlərinizi əzbər bilirdi). Etiraz əlaməti olaraq işdən çıxdı, guşənişin oldu. Həssas ürək sahibi olan bu qızın faciəsini məndən çox duyan, ağrıdan olmadı). Həyati zərbələri mətanətlə qarşılıyan siz - Musa müəllim isə heç kəsdən, heç nədən küsmürsünüz.

Bəli, bu bir həqiqətdir ki, "böyük bir dərd imiş şair yaranmaq" (S.Vurğun). Bu yolu - səməndər quşu kimi yanmaq peşəsinə - Tanrıının bəxş elədiyi xoşbəxtliyi özünü seçmisiniz: sanki "Fələklər" qədər uca, dəyərli insanın (Nizami) birdən-birə mənəviyyat "çirkabına" bulaşmağınamı dözə bilmirsiniz?!

Təbiətdən cəmiyyətə bir addım yol keçən, təbiətdəki saflığı, gözəlliyi, təbiiliyi, təmənnasızlığı, ülviliyi cəmiyyətə şamil etmək, qoruyub saxlamaq istəyən Musa Yaqub nalə çəkir:

*A vicdan əzabım,  
Üşyan əzabım,  
Öldürmə məni.*

Ən zərif mehdən, ən incə gözəllikdən duyğulanın şair bu qədər həyəcana, sarsıntıya necə dözdü?

Bəlkə də, ona görə ki, xalqın başqa bir müdrik oğlu sizə "təskinlik" verdi:

*Ay Musa, özünü yorma boş yerə,  
İş ki belə gedir, nə gerçək, nə haqq?  
Allahı qəlbində görməyənlərə  
Vicdan kəlməsini necə anladaq?*  
(B.Vahabzadə)

Siz: "Bu dünyanın qara daşı göyərməz" - deyəndə vətənin başqa bir şair oğlu "etiraz" etdi:

*Cox gözlü var torpağına kor baxır,  
Dan yerinə bəbəyində tor baxır.  
Yüz də çevir, min də ələ torpağı  
Namərd ilə mərd yanaşı göyərdi.*  
(M.Araz)

-Əlinə elə dünən qələm alan bir şair şagirdim də sizə "meydan oxudu", - arzularınızın göyərəcəyinə inam yaratdı:

*Kol dibində bənövşələr də qəfil,  
Bizi qoşa görsələr açarlar dil.  
Ümid lap axırda ölürlər, bunu bil,  
Qəm eyləmə, göyərəcək o daşlar.*  
(Tərlan Saleh)

Ancaq Musa müəllim, sizə təsəlliyyə ehtiyac yoxdur. Daxili ruhunuzu, harayınızı dağ çayı kimi boş hay-küylə deyil, bolsulu çaylar kimi sakit, təmkinli şəkildə ram edə bilirsınız.

Ümidsiz olmursunuz. Naməndlərin yanında mərdlərin olduğunu görüb ürəklənirsiniz. Həmin mərdlərin işığında yaşamaq istəyir, bunu başqlarına da məsləhət bilirsınız:

*Bu namərd dünyayla qolboyun olub  
Dünyanın mərdiyilə yaşamalıyıq.  
Bir ömrün dərdiyilə yaşamalıyıq.  
Və ya:*

*Bu dünyada sevinc də var, qəm də var:  
Hərəsi bir yana çəkər könlümü.  
Nə yaxşı ki namərd yanda mərd də var:  
Biri söksə, biri tikər könlümü.*

Hörəmtli Musa müəllim. Siz Fərhad kimi "külüngünüzlə" - qələminizlə poeziyamızın qarşısında dağ olan mövzuları qəlpə-qəlpə qoparıb gələcək yazarlara hamar yol açıb meydan verənlərdənsiniz. "Qarın filosofu" olub, mənəviyyata "yox" deyib" maddiyyat zirvəsinə" qalxa bilərdiniz. Eləmədiniz! Düz elədiniz! Bununla da, insanın bütün varlıqlardan ucalığını bir daha təsdiq etdiniz. Çətin gündə, dar ayaqda təmkininizi, insana məxsus ali xüsusiyyətləri qoruyub saxladığınız, "pak və təmiz vicdanınızın səsinə" (Mirzə Cəlil) qulaq asib həqiqəti, ədaləti, müdafiə etdiyiniz... və başqları", "və sairlər" üçün yaxşı ki, siz varsınız, Musa Yaqub!

*Yaxşını, yamanı araşdırmağa  
Yaxşı ki sən varsan, ey ana kəndim.*  
(M.Yaqub)

*Yaxşı ki, tikanlar çıxəkdən azdır.  
Amma tikanlar da görür işini.  
Həlim küləklərin oxşamasında  
Duydum yaxşıların nəvazışını*  
(M.Yaqub)

Bəzən umidsizliyə qapılanda dahi Füzuli kimi əbədi yaşayacağını, mal-mülkə əsir olan sultanlara baş əyməyəcəyini iftixarla bəyan edəndə, "vallah" deyib dünyanın naqışlıkları qarşısında mat qalandı (Heyrət, ey büt... (Füzuli), heç kimə gileyənmədən, heç kimdən təmənna ummadan (bu dahilərin müdrikliyidir), "axı sözün düzü bunları niyə acıqlandırır", - deyəndə də siz böyüksünüz, ulusunuz Musa müəllim.

İnsan bu dünyanın haqsızlıqlarından çash-baş düşəndə, "nə yaxşı, namərd yanında mərd də var", - deyib təskinlik tapanda, qəlbimizdən keçənləri bizdən də yaxş ipə-sapa düzəməyi görəndə, boğazımıza tıxanan qəhəri yox etməyə nə yaxşı sizin qələminiz, axarlı-baxarlı, doğma dilimizin zənginliklərindən qidalanan poeziyanız var, Musa müəllim.

Müsahibələrinizin birində xalq dilinin başqa

bənzərsiz sənətkarı ustad Şəhriyara qibtə edirsiniz: "Şəhriyar şeirimizin, sənətimizin böyük zirvəsidir. O qədər şövqlü yazıb ki!"

**Gözəl quşlar gəlib burdan keçərlər**

**Xəlvətləyib bulaqdan su içərlər".**

Qətiyyən təəccübənməyin. Bu "xəlvətləyib" sözü o qədər mənə ləzzət eləyib ki!"

Dilimizin gözəlliyi, zənginliyi, ən incə duyğulara belə mənə donu geyindirmək qabiliyyəti, dağ çayı kimi şaqraqlığı, Dədə Qorqud "bulağının" sərinliyi, saflığı sizin poeziyanızın da ana xəttini təşkil edir. Sadə xalq dilindən aldiğiniz söz və ifadələrin yenidən xalqa qaytarmanız və bənzərsiz şəkildə qaytarmanız elə ucalıq deyilmə?! Buna sayısız-hesabsız misallar göturmək olar. Ancaq təkcə bu misralar:

**Gülüm həşəm, zəmim vağam,**

**Bələ zəməni neynirsən?**

Yaxud:

**Bir həzin yağışın, sübhün gözündən**

**Baharlı çəmənə yağmağı kimi.**

və ya: "eşənəyini itirən quşlar", Türkiyədə yaşayan dostunuza "... harda perik düşüb yuva qurmusan" ifadələri fikrimizin sübutudur.

Yalnız bunlar bəs edər deyək ki, siz çox şərəfli tarixi olan Azərbaycan dili varisliyinin ləyaqətli daşıyıcısınız. Yaradıcılığınızla bir daha sübut etdiniz ki, bu, Qazi Bürhanəddin söz oynaqlığını özündə ehtiva edən. Nəsiminin fəlsəfi düşüncəli, Füzuli hicranının nisgilli dilidir. Bu dil Xətəyi sadəliyi, Vaqif axılılığı, Sabir və Mirzə Cəlil qorxmazlığı, ucalığı, S.Vurğun, İ.Əfəndiyev lirizmi mənbəyi, B.Vahabzadə, M.Araz, Z.Yaqub "və başqaları"nın (M.Yaqub) heç vaxt təravətini itirməyəcək incilərinin yaratdığı bir möcüzədir. Siz poeziya nərdivanının uca zirvəsində məhz bu varisliyin sayəsində qərar tutmusunuz.

Musa müəllim, etiraf edirsiniz ki:

**Mənim ürəyimdə bir nəgmə yatar.**

**Mən heç o nəgməni yazmayacağam.**

**Səsi nə düşmənə, nə dosta çatur,**

**Mən heç o nəgməni yazmayacağam.**

Bu təvəzükərləq kimə lazımlı, Musa Müəllim?!. Axı siz o nəgmələri çoxdan yazmışsınız. Biz o nəgmələrin işığında böyümüşük, insanlığa məxsus nəcib duyğular, ali hisslər qazanmışıq. Hələ neçə nəsil də bu saf bulaqdan su içəcək. Bu mənada:

**Şair nəgmə kimi gəlir cahana,**

**Nəgmə ölümünə mən inanmiram** - deyən dostunuz Fikrət Qoca ilə razısınızmı?!

Bəli, özünüz də bilmədən diliniz, qələminiz sözə baxmayıb: istər-istəməz ürəyinizin səssiz-səmirsiz oxuduğu nəgmələr vərəqlərə tökülb. Vərəqlərdə yoxdursa da, ürəyinizdən xəbərdar olanlar o nəgmələri olduğu kimi dinləyiblər, zövq alıblar, təmiz hissə inamları artıb, haqq-ədalət adlı bir məfhumun həmişə qalib gələcəyinə inanıblar. Axı:

**Yaxşılıq əlindən tutub, ucalib,**

**Tərtəmiz ürəklə, dumduru gözlə.**

**Dünyaya baxanda dünya nə gözəl,**

**Həyat nə işıqlı görünür, Allah**

Tikan da çiçəyə bürünür, Allah - deyən və bununla da aqillərin: "Dünyanı gözəllik xilas edəcək", - fikrini təsdiqləyən gözəllik nəgməkarı Musa Yaqub o nəgməni yazmaya bilərmi?!

"Zər qədrini zərgər bilər", - deyib aqil babalarımız, siz heç də hər kəsin yaza bilməyəcəyi nəgməni ürəyinizdə saxlamayın. O nəgməni yazın. O nəgmə mənəviyyatı uca və zəngin insanlara mənəvi qidadır.

O nəgmə ümidsizliyə qapılanlara bir nur, mənəviyyatlarını zənginləşdirmək istəyənlərə bir işiq olar.

O nəgmə fani dünya işlərində çəşib qalan bir insan üçün, susuzluqdan cedar-cadar olmuş torpağa, "çəşib" səhrada bitən zərif bir çiçəyə, meyvəsinə insanlara ərməğan etmək istəyən böyürtkən koluna bir damla su kimi, "iynə ucu boyda işığa həsrət qalan gözə nur" kimi (Ə.Kərim) lazımdır.

Siz, insanlığın vicdan fəlsəfəsinə ölcüyəgəlməz dərəcədə xidmət göstərən, dünyanın gözəlliyini bu qədər dərindən duyub qiymətləndirən şair, o nəgməni yazmaya bilərsinizmi?! Ağlıınız, qəlbiniz yazmaq istəməsə də qələminiz onu yazmağa tələsəcək. Və bu nəgmə insanlıq fəlsəfəsində yeri olmayanlar üçün tutarlı bir mesaj olacaq.

"Şair insan qəlbinin tərcümənidir", - deyiblər. Şair susarsa, cahan susar, insanın saf mənəviyyatı olər. Ürəyinizdə saxlamayın. O nəgməni "Su kimi minlərin, milyonların alışan ruhuna çiləyin".

O nəgməni yazın ki, göydə bir parlaq ulduz da sönməsin, Günəş nurunu əsirgəməsin, Ay dünyani küskün-küskünlə dolanmasın.

Yazın ki, insan insan olduğunu unutmasın. İnsan öz içində aqil və müdrik bir varlığın olduğuna inansın. Onda dünya da olar, bəşəriyyət də, gözəllik də, gözəllik nəgməkarı da.

**Rəna Mirzəliyeva**  
**"İsmayıllı Yazarları" ədəbi**  
**ictimai birliyinin üzvü**